

Azərbaycan Respublikasının Təhsil Nazirliyi (Bakı şəhəri, Xətai prospekti, 49) 2017-2018-ci tədris ilinə ümumi təhsili həyata keçirən dövlət və bələdiyyə təhsil müəssisələrinin əsas tədris vəsaitləri ilə təminatı məqsədilə tələb olunan dərslik və müəllim üçün metodik vəsaitlərin çapının satın alınması məqsədilə açıq tender (müsabiqə) elan edir

Tender 8 lot üzrə keçirilir.

lot 1 - 3 adda 181818 nüsxə dərslik və müəllim üçün metodik vəsaitin çapı

lot 2 - 31 adda 530920 nüsxə dərslik və müəllim üçün metodik vəsaitin çapı

lot 3 - 59 adda 1336720 nüsxə dərslik və müəllim üçün metodik vəsaitin çapı

lot 4 - 12 adda 188746 nüsxə dərslik və müəllim üçün metodik vəsaitin çapı

lot 5 - 25 adda 283293 nüsxə dərslik və müəllim üçün metodik vəsaitin çapı

lot 6 - 28 adda 728880 nüsxə dərslik və müəllim üçün metodik vəsaitin çapı

lot 7 - 58 adda 1080872 nüsxə dərslik və müəllim üçün metodik vəsaitin çapı

lot 8 - 30 adda 403720 nüsxə dərslik və müəllim üçün metodik vəsaitin çapı

- I. Tender iştirakçıları yazılı ərizə ilə (lot(lar) göstərilməklə) müraciət etdikdən, seçdiyi hər bir lot üçün 100 (yüz) manat məbləğdə (heç bir halda geri qaytarılmayan) iştirak haqqını ödədikdən sonra tenderin əsas şərtlər toplusunu əldə edə bilərlər.

İştirak haqqı aşağıdakı hesaba köçürülməlidir:

Bakı şəhəri, Az 1008, Xətai prospekti 49, Azərbaycan Respublikası Təhsil Nazirliyi, VÖİN 1500046011, DXA, VÖEN: 1401555071, Kod 210005, M/h: AZ41NABZ01360100000000003944, S.W.I.F.T. – CTREAZ22, H/h:№ AZ30CTRE00000000000002168501

- II. Satın alınan təşkilat tender təkliflərinin təqdim edilməsindən əvvəl malgöndərənlərin (podratçıların) ixtisas uyğunluğunun müəyyənləşdirilməsi prosedurlarını keçirəcəkdir. Malgöndərənin (podratçının) ixtisas uyğunluğu müraciət etdiyi lotların cəmi tələblərinə cavab verməlidir. Malgöndərənin (podratçının) təqdim etdiyi sənədlər üzrə göstəriciləri iştirak etdiyi lot(lar) üzrə cəmi ixtisas tələblərinə cavab vermədiyi halda, tender komissiyası tərəfindən kənarlaşdırıla və iddiaçı statusu almaya bilər.

Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2016-cı il tarixli sərəncamına əsasən icra hakimiyyəti orqanları və dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən 2018-ci il yanvarın 1-dək idxal mallarının (işlərinin, xidmətlərinin) satın alınması dayandırılmışdır.

Malgöndərənin (podratçının) ixtisas uyğunluğunun müəyyənləşdirilməsi üçün aşağıda sadalanan sənədlər **18 aprel 2017-ci il** tarixədək tender komissiyasına təqdim olunmalıdır:

- **Dövlət qeydiyyatı haqqında şəhadətnamənin notariat qaydasında 2017-ci ildə təsdiq edilmiş surəti;**
- **hüquqi şəxsin dövlət reyestrindən çıxarışının notariat qaydasında 2017-ci ildə təsdiq edilmiş surəti;**
- **hüquqi şəxsin nizamnaməsinin notariat qaydasında 2017-ci ildə təsdiq edilmiş surəti;**
- **vergi və sair icbari ödənişlərə dair borclarının olub-olmaması haqqında vergi orqanları tərəfindən verilmiş arayış, Dövlət Sosial Müdafiə Fonduna verilmiş hesabatın surəti və Dövlət Sosial Müdafiə Fondunun arayışı** (sənədlərin təqdim edildiyi tarixə). Malgöndərənin (podratçının) Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəlikləri olmamalıdır;
- **son bir ildəki maliyyə dövriyyəsinə əks etdirən və vergi orqanları tərəfindən təsdiq olunmuş vergi bəyannaməsi;**
- **son bir ildəki maliyyə vəziyyəti haqqında bank tərəfindən verilmiş arayış və bank rekvizitləri ;**
- **məhkəmə araşdırmalarına cəlb olunub-olunmaması barədə məlumat**-malgöndərənlərin (podratçıların) satınalma prosedurunun başlanmasından əvvəlki 5 (beş) il ərzində özlərinin, habelə işlərini idarə edənlərin və ya qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olmamalı, onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmaları məhkəmə qaydasında qadağan edilməməli, müflis elan olunmamalı, əmlakı üzərinə həbs qoyulmamalı, ödənişə yönəlmiş girovu olmamalıdır;
- icraçı submüqavilələrin icrasına görə satınalan təşkilat qarşısında məsuliyyət daşıyır. İşin yerinə yetirilməsi ilə bağlı submüqavilələrin ümumi məbləği müqavilənin dəyərinin 50 (əlli) faizindən çox ola bilməz. Submüqavilələrin bağlanması icraçını satınalma müqaviləsi üzrə öhdəliklərdən azad etmir.
İşin icrası ilə bağlı subpodratçı qismində başqa müəssisələrdən istifadə olunub-olunmayacağı barədə məlumat - əgər istifadə olunacaqsa, həmin müəssisə ilə tender iştirakçısı arasında bağlanmış niyyət protokolunun (və ya digər hüquqi sənədin) surəti, subpodratçının ixtisas uyğunluğu barədə geniş məlumat (iştirakçıdan tələb olunan qaydada) sənədlərə əlavə olunmalıdır. Submüqavilələrin bağlanması və onlarda hər hansı dəyişikliklərin aparılması yalnız satınalan təşkilatın yazılı razılığı ilə olmalıdır;
- **analoji işlər üzrə təcrübəsi barədə geniş məlumat - son üç il ərzində dərslərin çapı işləri üzrə uğurla icra edilmiş müqavilələrin əslinin surətləri** - malgöndərənin (podratçının) son 3 (üç) il ərzində dərslərin çapı sahəsində uğurla yerinə yetirilmiş müqavilələrinin məbləğləri hər bir lot üzrə aşağıdakı cədvəldə göstərilən minimal məbləğdən az olmamalıdır;

Lot nömrəsi	Minimal müqavilə məbləği, manatla
Lot 1	900.000,00
Lot 2	1.400.000,00
Lot 3	4.100.000,00
Lot 4	1.100.000,00
Lot 5	1.000.000,00
Lot 6	2.200.000,00
Lot 7	3.800.000,00
Lot 8	1.300.000,00

Müəssisənin texniki imkanları haqqında məlumat - malgöndərən (podratçının) yerli istehsal gücü (çap, qatlama, ipli tikiş, yığma və cildləmə avadanlıqlarının istehsal gücü) hər bir lot üzrə aşağıdakı cədvəldə göstərilən aylıq istehsal gücündən az olmamalıdır:

Lot nömrəsi	Aylıq minimal istehsal gücü, çap vərəqi ilə
Lot 1	1.400.000,00
Lot 2	2.200.000,00
Lot 3	6.500.000,00
Lot 4	1.700.000,00
Lot 5	1.600.000,00
Lot 6	3.500.000,00
Lot 7	6.000.000,00
Lot 8	2.000.000,00

Malgöndərən (podratçı) təqdim etdiyi sənədlərin, o cümlədən ixtisas göstəricilərinə dair məlumatların doğruluğuna görə məsuliyyət daşıyır.

- III. Satınalan təşkilat malgöndərənə (podratçıya) ixtisas uyğunluğunun müəyyənləşdirilməsinin nəticələri barədə məlumat verir, ixtisas uyğunluğunun müəyyənləşdirilməsi prosedurundan keçmiş malgöndərənlər (podratçılar) iddiaçı statusunu alır və tenderdə iştirakı davam etdirir.
- IV. Tenderin əsas şərtlər toplusunun təqdim edilməsindən sonra onun izahı ilə bağlı satınalan təşkilat iştirakçılarla görüş keçirə bilər.
- V. Tender "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçirilir. Tenderin prosedur qaydaları, təkliflərin təqdim edilməsi və təkliflərin qiymətləndirilməsi əsas şərtlər toplusunda öz əksini tapır. Tender iştirakçısı "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanunu, əsas şərtlər toplusunun məzmunu, o cümlədən iştirakçılar üçün təlimatlar, tender sənədlərinin formaları, müqavilə şərtləri və texniki xüsusiyyətlər və s. ilə tanış olmalıdır. İddiaçının bu sənədlər və tender təklifi haqqında tam təsəvvürü, məlumatı olmaması və əsas şərtlər toplusunun

tələblərinə uyğun gəlməyən təklif verməsi onun tender təklifinin kənarlaşdırılması ilə nəticələne bilər.

- VI. İddiaçılar əsas şərtlər toplusunda göstərilən bütün lotlar və ya iştirak etmək istədiyi lotlar üzrə yalnız bir tender (qiymət) təklifi verə bilər.
- VII. Hər bir lot üzrə azı üç təklif təqdim olunduqda tender proseduru baş tutmuş hesab edilir. Üçdən az təklif daxil olan lot üzrə tender proseduru baş tutmamış elan edilir, satınalan təşkilat həmin lot üzrə tenderin davamından imtina edir və təqdim olunan tender təklifləri açılmadan geri qaytarılır.
- VIII. Tender təklifi (qiymət təklifi) hər bir lot üzrə ayrı-ayrılıqda, eyni vaxtda təqdim olunmalıdır.
 - Tender təklifi zərflər açıldığı gündən sonra azı 30 (otuz) bank günü qüvvədə qalır. Tender təklifinin təminatı təklifin qüvvədə olma müddətindən 30 (otuz) bank günü çox olmalıdır (konkret tarixlər göstərilməklə).
 - İddiaçı iştirak etdiyi hər bir lot üzrə qiymət təklifini (maliyyə təklifini), təklifin təqdimat vərəqəsini, təklifin dəyərinin 1 (bir) faizi həcmində bank təminatını "Dövlət satınalmaları haqqında" Qanunun və əsas şərtlər toplusunun tələblərinə uyğun hazırlayaraq bir ədəd əsli və bir ədəd surəti ayrı-ayrı zərflərdə olmaqla ümumi bir zərfin içində təqdim edir. Hər bir zərf üzərində satınalan təşkilatın və iddiaçının adı, ünvanı, lotun nömrəsi qeyd olunmaqla iddiaçı tərəfindən imzalanmalı, möhürlənməlidir. İddiaçılar tender təklifləri zərflərini **3 may 2017-ci il saat 18.00-dək** tender komissiyasına təqdim etməlidirlər. Tender (qiymət) təklifləri olan zərflərin açılışı **4 may 2017-ci il saat 15.00-da** təhsil nazirliyində keçirilir (iddiaçıların nümayəndələri tender iclasında iştirak edə bilərlər).
- IX. İxtisas göstəricilərinə və əsas şərtlər toplusunun tələblərinə cavab verən, ən sərfəli (aşağı) qiymət təklif etmiş iddiaçı(lar) tenderin qalibi olurlar.
- X. Satınalan təşkilat tender təkliflərini qiymətləndirərkən və müqayisə edərkən tenderin əsas şərtlər toplusunda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli mallar (işlər və xidmətlər) üzrə tender təkliflərinin xeyrinə xaricdən idxal olunan eyni malların (dərslük və müəllim üçün metodik vəsaitlərin) təklif edilən qiymətinin 20 faizinə qədər həcmində güzəştli düzəliş tətbiq edir.
- XI. Tenderin bütün sənədləri Azərbaycan dilində tərtib olunmalıdır. Qiymət təklifləri Azərbaycan manatı ilə verilməlidir.

İşin icrasının başlanması tarixi – satınalma müqaviləsi imzalandığı gün.

İşin yerinə yetirilməsi müddəti – satınalma müqaviləsi imzalandığı gündən 60 təqvim günü.

Əlavə məlumat üçün bu ünvana müraciət etmək olar:

Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Bakı şəhəri, Xətai prospekti 49, II mərtəbə, 203-cü otaq, tender üzrə əlaqələndirici şəxs Aynurə Novruz qızı Həsənova

Əlaqə telefonları: İş: 599-11-55 (əlavə 5219)
599-11-55 (əlavə 5126)

Faks: 496-06-47

e-mail: aynure.hesenova@edu.gov.az

Tender komissiyası